



XALQ QƏZETİ

№ 16 (28988) 22 yanvar 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzün Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.**

Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağa qədər silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın-dan uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağır-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtı rəhbərlərinə və onların Azərbaycandakı nökrələrinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst

siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın özəmənkə rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtı sərişsəz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin etəyindən yapışmaqda davam etdilər.

Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatının təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğını törədənəri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqın sədaqətli oğlu olduğu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşşini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Keçmiş sovet hərbi maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətləmi idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyası Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra maddələrini cinayətkarcasına pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayət törədənərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzün Günü elan edildi.

(ardı 2-ci səhifədə)

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.**

Dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyul-

arısında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhunu və qarşılıqlı saygımızı davam etdirməkdə istəkliliyimizi nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata

qurduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində



du. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atıldığını qeyd etdi. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi

keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.


Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla

aparılan islahatlar barədə məlumat verdi.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

AZƏRTAC



Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib

» 2



Avropa Parlamenti siyasi riyakarlığını gizlədə bilmir

» 3



Əsas kapitala 17,2 milyard manatdan çox vəsait yönəldilmişdir

» 5



20 Yanvar şəhidlərinin əziz xatirəsi qədirbilənliklə yad edildi

» 6

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib



(əvvəli 1-ci səhifədə)

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı

hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bundan başqa, əlillərin reabilita-

siyası üçün respublikada yeni sağlamliq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.

Dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əkilil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak etdilər.

AZƏRTAC

Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Andres Manuel Lopes Obradora

Hörmətli cənab Prezident!

İdalqo ştatında boru kəməridə baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər mənə olduqca kədərliyəndir.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2019-cu il

H.M.İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı AZƏRTAC-a açıqlama verib.

Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsinə xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin



yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsinə xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə

yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığı çıxmasına zəmin yaratmışdır.

Prezident İlham Əliyev Davosda "Rossiya 1" televiziya kanalına müsahibə verib



Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Rossiya 1" televiziya kanalına müsahibə verib.

Dövlətimizin başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər

məsələlərlə bağlı sualları cavablandırıb.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

Dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi global enerji

və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmə-r-bir yol" layihəsində iştirakına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinə, Azərbaycan-Çin

ikiterəflili münasibətlərinə və digər məsələlərə toxundu.

Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürk sözlərini yazdı.

AZƏRTAC

"Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir"

Yanvarın 21-də Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fəyez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrin yüksək səviyyədə inkişafında maraqlı olduğunu deyib. Sədr qeyd edib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin bu ölkəyə səfərlərinin böyük rolu olub. Bu görüşlər zamanı ölkələrimiz arasında 20-ye yaxın sənəd imzalanıb, hazırda 11 sənəd imzalanmaq üçün hazırlanır. Bütün bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

İqtisadi əlaqələrin inkişafından söz açan Milli Məclisin sədri bu sahədə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının 16 şirkəti fəaliyyət göstərir. Azərbaycanda biznes mühitinin çox yaxşı səviyyədə olduğunu diqqətə çatdıran Oqtay Əsədov indiyədək ölkəmizə 250



milyard dollar investisiya qoyulduğunu deyib.

Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

Dostluq komitəsinin sədri Fəyez bin Abdulla Əl-Şəhri qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərir. O cümlədən Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətləri ilə bağlı Azərbaycanın mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.

AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.

Sessiya müddətində nümayəndə heyətimiz öz işini həmişəki qaydada həyata keçirəcək. Deputatlarımız

haftə ərzində ölkəmizi maraqlandıran məsələlərlə məşğul olmağa başlayıblar.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb

❑ **Həbsdə olan blogger Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:**

“Hörmətli cənab Prezident!
Mən – Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm.

Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, təq qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir. Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş ediblər

❑ **Azərbaycanda bir qrup hüquq müdafiəçisi həbsdə olan blogger Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.**

Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 sayılı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum blogger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə əjiotaj yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir.
Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüseynova baş çəkdik, onun saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub.
Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi.

Möhtərəm cənab Prezident!
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadıqlığınız və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum M. Hüseynovu barəsində də bu iradəni nümayiş etdirəcəksiniz. M. Hüseynovun gənc olmasını, bir müddət əvvəl atasının vəfat etməsini, atasının ahlı yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxsə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik.

Hörmətlə,

Səadət BƏNƏNYARLI,
Sahib MƏMMƏDOV,
Rauf ZEYNI,
Əliməmməd NURİYEV

Hazırkı müraciətimizə, həmçinin ölkənin tanınmış insan hüquqları müdafiəçiləri Novella Cəfərova, Çingiz Qənizadə, Səidə Qocamanlı da qoşulub”.



❑ **Ölkəmizdə həyata keçirilən daxili və xarici siyasət, milli maraqlarımızın müdafiəsinə və əhəlinin rifah halının yaxşılaşdırılmasına yönəldilib. Respublikamızın region ölkələri, hətta dünya gücləri ilə bərabərhuquqlu əməkdaşlığı dövlət siyasətinin prioritetini təşkil edir.**

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, xüsusilə ölkəmizə qarşı qərəzli olan bezi beynəlxalq təşkilatlar ərazi və əhali baxımından kiçik bir dövlətin – Azərbaycanın qısa müstəqillik tarixində dünya birliyində söz sahibinə çevrilməsindən , yeni zaman-da, beynəlxalq aləmdə ciddi aktor kimi çıxış etməsindən ciddi təşvişə düşüblər. Antiəzərbaycan dairələrin təsiri altında olan, radikal müxalifətin sifarişlərini can-başla yerinə yetirən Avropa-da ki “sapı özümüzdən olan baltalar” – ölkəmiz əleyhinə qara-piar kampaniyasında bezi beynəlxalq qurumlara “dəyərli faktlar” verirlər. Adamin belə siyasət dəllallərinə yazığı gəlir. Ona görə yazıq olublar ki, boy-nübükük vəziyyətə düşüb və xalqımızı gözü götürməyənlərin əlində siyasi alətə çevriliblər. Onlar artıq hamının, hətta doğ-malarının da gözündə satqın, xəyanətkar kimi tanınırlar.
Son günlərdə “siyasət dəllalləri” yen mövzu tapıblar. Tərəfdarı cinayət əməlinə görə qanunla cəzalandırılmış Meh-man Hüseynov adlı məhbus guya həbsxanada “aclıq aksi-yası” keçirmiş. Bu da xalqının və Vətəninin qəsdinə düşmüş Avropada qutub milletin “qayğısına qalub” – Sorosun maliyyəsi ilə ölkəmiz əleyhinə

bir öhdəlik götürməyib. Əgər Avropa Parlamenti haqiqətdən də insan hüquq və azadlıqlar-nın haqqı müdafiəçisi olsaydı, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə, qonşu dövlətin ərazisinin 20 faizinin işğalına və bu işğal nəticəsində on minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə, ömürlük şikəst edilməsinə, ahılların, uşaqların amansız-casına öldürülməsinə, şəhər və kəndlərin, tarixi-mədəni abidələrin yerlə-yeksan olu-masına etiraz səsinə ucaldardı. Jurnalist olmayan, cəmiyyətdə kimse tərəfindən tanınma-yan bir adamin məsələsini müzakirəyə çıxarmaq və bu barədə qətnamə qəbul etmək Avropa Parlamentinin necə cılız və sifarişli işləyən təşkilat olmasından xəbər verir.
Qeyd etdiyimiz kimi, Avro-pa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir əhəmiyyəti yoxdur və cəmiyyətimiz za-man-zaman bezi qüvvələrin Azərbaycan əleyhinə belə alətlərdən istifadə edilməsinin, ikili standartlardan əl çəkilmədiyinin şahidi olub. Ölkəmizə qarşı bezi qərəzli qurumlar, sürətli inkişafımızı, dünya birliyinə inteqrasiyamızı böyü götürməyənlər belə cılız məsələlərdən alət kimi istifadə edərək M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli plan-larını reallaşdırmaqda çalışırlar.

Avropa Parlamenti siyasi riyakarlığını gizlədə bilmir

Bütün fəaliyyətlərini sosial şəbəkələrə “köçürən”, bunu özlərinə əsas peşə seçən və saxta profillər vasitəsilə ictimai rəyi çaşdırmağa çalışan satqınlara ələ gəlir ki, Avropa Parlamenti kimi qərəzli təşkilatların, siyasi riyakların qəbul etdikləri belə qətnamələrlə cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə qaldıra və hakimiyyəti ictimai qınaq hədəfinə çevirə biləcəklər. Ancaq yanılırlar. Çünki onların jurnalist kimi qələmə verdikləri Mehman Hüseynovun “ac-liq etməsi”, “vəziyyətinin gəldikcə ağırlaşması”, “huşu-nu tez-tez itirməsi” və digər uydurmaları yalnız özlərini və “fakt” ötürükləri böhtançı qurumları ifşa edir. Antimilli qrupların və onların xaricdəki havadarlarının bu uydurmada Azərbaycanın əleyhinə növbəti kampaniyayı başlamaq üçün fürsət kimi istifadə etməsi hər kəsə bellidir. Onların, “M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır” – deyərək vay-şiven salmalarının da heç bir əsası yoxdur. Bunu M. Hüseynovun özü də təsdiq etdi. Onun hüquq müdafiəçiləri ilə çəkdirdiyi şəkillər, kütləvi informasiya vasitələrinə ünvan-ladığı məktub, vəkili ilə görüşü, ailə üzvləri ilə telefonla danış-dığı həm radikal müxalifətin, həm də Avropa Parlamenti kimi oyuncuq qurumun iç üzünü açır.

Qeyd etdiyimiz kimi, Mehman Hüseynovu mətbuata bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qondarma qurum yaratmasıdır. Məlumdur ki, Emin Hüseynov

da üzündönüklüyünü ört-basdır edə bilmədi və gizli yolla başqa ölkəyə – ağalarının yanına qa-çırdı. O, bu “qəhrəmanlığını” qardaşına da ötürmək istədi və Mehman Hüseynovun da mühacir kimi xaricə çıxması üçün cilddən-cildə girdi. Hər cür yalan və böhtana əl atdı, ancaq həmin böhtanların heç biri öz təsdiqini tapmadı. Axırda M.Hüseynovun, guya “blogger” olduğu və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşdiyi barədə yalan məlumatlar yaydı.
Təəssüf edirik ki, Avropa Parlamentinin məsulları bu qətnaməni qəbul edərkən Mehman Hüseynovun satqın qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvərmədən az öncə qurumun üzvlərinə tələş içində ünvanladığı elektron məktubunu istinad mənbəyi kimi qəbul ediblər.
Əslində, cinayət törədərək haqlı cəzasını almış bir şəxsə bağlı yalan məlumatlar əsasında qətnamə qəbul etmək, bu hadisəni beynəlxalq əhəmiyyətli məsələyə çevirmək Avropa Parlamentinin siyasi riyakarlığından xəbər verir.
“Sapı özümüzdən olan bal-talar” və onların xaricdəki ha-vadarları, eləcə də Avropa Par-lamenti kimi qərəzli, böhtançı beynəlxalq təşkilatlar unut-mamalıdır ki, Azərbaycan dövlətinə təzyiq və qarayaxma kampaniyası vasitəsilə güzəştə məcbur etmək mümkün deyil. Belə riyakar fəaliyyət Avropa Parlamentinin imicinə ağır zərbə vurur.

Əliqışmət BƏDƏLOV,
“Xalq qəzeti”

❑ **Bir el məsəlində oxumuşdum ki, insanın xəstəliklərini müalicə etmək mümkün olsa da, xasiyyətini dəyişmək çətinidir. AXCP sədri Əli Kərimli 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün təşkil edilən ümumxalq tədbirində çıxardığı oyunlarla sübut etdi ki, bu el məsəli tamamilə doğrudur.**

Kərimli artıq neçənci ildir ki, kənd toylarının məlum “qəhrəmanları” kimi camaat ara-sında şuluqluq salır. Kənddəkilər heç olmazsa, belə şuluqluqları toyda salırlar. Əli Kərimli isə hüzn günlərində salınan şu-luqluqların qəhrəmandır. Bu adam 2016-cı və 2018-ci illərin yanvarında törətdiyi hoqqaları bu il də təkrar etdi.
Söhbət ondan gedir ki, bu adam hər il 20 Yanvar – anım günündən əvvəl mitinq təşkil edir və mitinqin tribunasın-dan camaatı Şəhidlər xiyabanına dəvət edərək abidənin önündən hamının birlikdə keçməsinə tapşırır. Çünki günden-günə azalan elektoratının yaxın illərdə barmacaq sayılacağına yaxşı bilir.
Əli Kərimliyə xatırlatmaq istəyirəm. Əvvəla, mən 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün Şəhidlər xiyabanına əvvəllər Yeni Azərbaycan Partiyası Səbəli, sonra isə Nəsimi rayon təşkilatlarının nümayəndələri

Əli Kərimli və ətrafındakılar ümumxalq hüzn gündündə şəhidlərin ruhuna hörmətsizlik göstərdilər

ilə getmişəm. Heç vaxt qrupumuz oradan tam heyətlə birlikdə keçə bilməyib. Asayışı qoruyan, izdihamın hərəkətinə nizamlayan məsul şəxslər həmişə bizim qrupun da bir neçə yerə bölünməsinə istəyiblər. İkinci, biz “Xalq qəzeti” kollektivi olaraq şəhidlər xiya-banına hər il 35-40, ən çox olanda 50 nəfərlə gedirik. Bizim 35 nəfərlik qrupu-muz da abidənin önündən birlikdə keçə bilmir. Çünki orada hərəkət nizamlanmaldır və bu nizamlanmanı hamı anlayışla qarşılayır.
Amma Əli Kərimli həmin addımı sakitliklə, səmimiyyətlə, şəhidlərin xatirəsinə ehtiram kimi qəbul edə bilmir. Ona sakitlik yox, şuluqluq lazımdır ki,

əsənəy-əsənəy bildirdi ki, guya yanva-rın 20-də Ümumxalq hüzn Gündündə Şəhidlər xiyabanını ziyarət zamanı Milli Şuranın tərəfdarları ilə polis arasında insident baş verib: “Hadisənin şahidləri “Amerikanın səsi”-nə bildirib ki, polis Bakıda Parlament prospektinin başlan-ğıcında toplaşmış Milli Şuranın minlərlə (Əli Kərimli 500 demişdi) tərəfdarını iki saatdək gözəldikdən sonra toplum halında Şəhidlər xiyabanı istiqamətinə buraxmayıb. Insident bundan sonra baş verib”.

Əli Kərimlinin özü isə həmin radioya müsahibəsində deyib ki, Milli Şuranın rəhbərliyini 150 nəfərlik qrupla xiyabana

ziyalılar, elm-incəsənət xadimləri, dövlət məmurları da qruplara bölünüb nizamlı keçirlər. Bəs o müqəddəs məkanda sən niyə hoqqa çıxardasan? Ya ümumi qaydalara əməl edə bilməli-sən, ya da, özünü apara bilmirsənsə, camaat arasına çıxma.

Sonda xatırladım ki, Əli Kərimlinin 2018-ci ilin 20 Yanvarındakı özünürek-lam addımları da indiki kimi ikrah yarat-mışdı. 2016-cı ildə isə belə addımlarıyla sadəcə gülünc vəziyyətə düşmüşdülər.

İ.MƏMMƏDCANLI,
“Xalq qəzeti”

❑ **Azərbaycana qonşu dövlətlərdən – Gürcüstan və Ermənistandan söhbət gətdiyi üçün ölkəmlə bağlı məlumat vermək istərdim.**

Bu gün səhər Azərbaycan üzrə həmməruzəçi S.Şenakin debatlarda söylədikləri ilə bağlı fikrimi bildirmək istəyirəm. Onun dediklərindən mayus olduğumu bildirir və buna təəssüf edirəm. Onun, eləcə də bəzilərinin Meh-man Hüseynov məsələsindən istifadə edərək, ölkəmizə qarşı hücum mövqeyi tutması, imicinə xələl gətirmək istəmələri təəssüf doğurur.
Bu fikirləri AŞPA-nın qış sessiya-sı çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr

Səməd SEYİDOV: Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər

zamani Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O qeyd edib ki, M.Hüseynov Azərbaycan Prezidentinə müraciət edərək, onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsinə xahiş edib. Eləcə də bir qrup insan hüquqları müdafiəçisi Azərbaycan Prezidentinə eyni müraciəti edib. Bu müraciətlər Prezidentə çatdırılıb.
“Bu gün Prezident həmin müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı

olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respubli-kasının baş prokuroruna tövsiyə edib. Eyni za-manda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Bu fürsətdən istifadə edib, AŞPA-dakı həmkarlarına, eləcə də Avropa Şurası-nın bəzi məmurlarına təşəkkür edirəm ki,

Azərbaycanla kommunikasiya yaradaraq, real vəziyyəti aydınlaşdırmaqda cəhd göstərdilər. Ancaq təəssüf olsun ki, bəziləri məsələnin əsl məziyyətinə bilmədən emosiyalara üstünlük veridilər. Azərbaycanca qarşı belə məqolələr qəbulədlməzdir.
İnanıram ki, Azərbaycan və Avropa Şura-sı arasında əməkdaşlıq gələcəkdə daha da məhsuldar olacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb.

Səhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Azərbaycanlı deputat: Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın signal verir

❑ **Başlanan hər yeni il ilk növbədə, gələcəklə bağlı ümidlər, arzular deməkdir. Lakin həm də Avropa Şurasının həyatında vacib olan bir ubiley ili başlanıb. Ona görə də biz təşkilatımızın 70 yaşının bayram edəcəyi bu ilə ikiqat ümidlərlə baxırıq. İstədiyimiz zahiren sadə görünən, amma illərcə qarşımızda ağır problem kimi dayanan suallardır.**

Bu fikri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov bildirib.
“Arzu edirik ki, Avropa Şurasının yaranıb fəaliyyət göstərdiyi ilk on illərdə ona xas olmuş prinsiplialıq, obyektivlik, ədalətliklik qurumun daim əsas iş prinsipi olsun. İkili standartlar siyasətinə son qoyulsun. Vahid ailə hesab edilən Avropa Şurasında digər üzv dövlətə qarşı işğal siyasəti aparan dövlətlər olmasın. Avropa Şurası belə hallara dözümlü yanaşmasın, ən sət məqə göstərsin. Avropa Şurasında təqdim olunan inkişaf həsbətləri yalnız qazanılmış nailiyyətləri göstərməsin, buraxılmış ciddi qüsurları da etiraf etsin, onlardan qurtulmağın yolları-nı arasın”, - deyə Rafael Hüseynov vurğulayıb.
O, bildirib ki, Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatda Ermənistandakı parlament seçkiləri də nəzərdən keçirilib. Bu seçkilərə qiymət vermək, onun nə dərəcədə şəffaf, demokratik olduğunu söyləmək istəmir. Bu seçkilərdə seçicilərin yarıdan azının iştirak etməsi əhalidəki inamsızlıq, sönük fəallıq dərəcəsi haqqında kifayət qədər aydın siq-nal verir. Seçkilərin gedişi və nəticələri ilə bağlı sosial şəbəkələrdə ələ Ermənistanın öz vətəndaşlarının saxtakarlıqlar, müxtəlif əyintilər, kütləvi qanunsuzluq halları ilə bağlı faktlara əsaslanan çoxsaylı paylaşımları heç də xoş olmayan mənzərə yaradır. Lakin Ermənistanda mühüm dəyişikliklər baş verib, illərdən bəri ölkədə mövcud olan kriminal rejim devrilib. İndi gedən proseslərin nə qədər ziddiyyətli olma-sına baxmayaraq, qonşu ölkənin daxili və xarici siyasətində müsbət dəyişikliklər olacağına ümid bəsləmək istəyirik.
“Başqa məqama diqqət çəkmək istərdim. Burada - Parlament Assambleyasında Ermənistanda əvvəllər keçirilmiş seçkilər də, ölkədəki demokratik təsisatların vəziyyəti də

dəfələrlə müzakirə edilib. Xalqın artıq rədd etmiş olduğu, Ermənistan dövləti tərəfindən cinayətkar elan edilən keçmiş prezidentlər də vaxtilə bu mötəbər salonda kürsüyə qalxıblar.
Biz onlarla bağlı kəskin tənqidi fikirlərimizi hər dəfə bildirmiş, bununla əlaqədar sənədlər hazırlamışıq. Lakin Avropa Şurasının Ermənistanda monitoring aparan məruzəçiləri haray salan nöqsanları sanki görməmiş, ermənistanlı hüquq müdafiəçilərinin səslərini eşitməmiş, hər şeyin təxminən lap yaxşı olma-sını göstərən məruzələr hazırlamışlar. İnkişaf həsbətlərində də hər dəfə seçkilər müsbət qiymətləndirilmiş, kriminal rejimin başında duran şəxslərin buradakı çıxışları zamanı onlar haqqında Avropa Şurası əridən müsbət fikirlər ifadə edilmişdir.
Bəs indi necə olsun? Tarixi silib atmaq olmur axı! O söylənilmiş, hazırlanmış hesabat-ların hamısı stenoqrafik şəkildə Avropa Şurası arxivində və bizim yaddaşlarımızda qalır.
İndi Ermənistan özü – onun xalqı da, rəsmi rəhbərliyi də keçmiş rejimin cinayətkar mahiyyətini açıqca bəyan edir”, - deyə azərbaycanlı deputat qeyd edib.
R.Hüseynov deyib ki, vaxtilə burada Ermənistanla əlaqədar müsbət həsbətlər təqdim etmiş, əsl haqiqətləri təhriif etmiş, cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirmiş şəxslər barədə mövqe ortaya qoyulmalıdır. Bu, Avropa Şurasının nüfuzu məsələsidir. Səhvləri etiraf etmək də cəsərat nümunəsidir. Avropa Şurasında sistemli şəkildə buraxılmış bu qəbil son dərəcə köklü nöqsanları mütləq etiraf edilməli, belə əməlləri törədənlərin adları çəkilməli, bütün bunları nəyin xətinə etmiş olduqları açıqlanmalıdır.
Azərbaycanlı deputat diqqətə çatdırıb ki, bu qətiyyətli addımı atmaq, hər şeydən öncə, belə halların bir daha təkrarlanmaması üçün çox vacibdir.

□ **Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) reisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.**

DTX-nin ictimai əlaqələr şöbəsinin AZƏRTAC-a bildiriblər ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əkilil qoyulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib.

Tədbirin sonunda sənədi film nümayiş olunub.

Qanlı Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha ucadan bəyan etmişdi.

Doğma yurdunun, xalqının azadlığını, şərəf və layiqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtı rəhbərlərinə və onların Azərbaycandakı nökrələrinə dərin nifrətini bildirir.

Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildiren xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli

görünməyən faciəyə səbəb oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın

20 YANVAR XALQIMIZIN AZADLIQ UĞRUNDA MÜBARİZƏSİNİN VƏ YENİLMƏZ İRADƏSİNİN RƏMZİDİR

qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətlə ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi sovet hakimiyyəti başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əylməzliyini və məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusla, sovet hərbcilərinin qorxunc qaragöhrünə qarşı sinəsini sipər etdi, özünün məniyyətini və mətinliyini göstərdi. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa



olunması uğrunda savaşımaq əzminə sahibdir. Təəssüf ki, həm SSRİ, həm də ovaxtı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyəti cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi.

20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsinə qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20

Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlerin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzün Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə dərin ehtiramla yad edir.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan misli görünməmiş zəfərlər qazanır, respublikanın beynəlxalq nüfuzu durmadan yüksəlir. Dövlətimizin başçısı çoxşaxəli fəaliyyətində tarixlik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanması və inkişaf etdirilməsinə böyük diqqət yetirir. Dövlət müstəqilliyinin əldə olunmasında və möhkəmləndirilməsində rol alan insanlara xüsusi qayğı ilə yanaşır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan gündən-günə daha da qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.

Hafiz PAŞAYEV: Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq



□ **Xalqımızın azadlıq mübarizəsi tarixinə oyanış günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır.**

AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrə müraciətində vurğulayıb. O bildirib ki, tarixi unutmaq xalqların qarşısına yeni faciələrə səbəb ola bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübarizəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Rektor deyib: "Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq. Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür. ADA məzunları

yeni dövrün çağırışlarına hazır olmalıdırlar".

ADA Tələbə Şurasının təşkil etdiyi "20 Yanvar: qanlı yaddaşımız" tədbirində tələbələr qarşısında, həmçinin tarix elmləri doktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı da çıxış edib. O, Qanlı Yanvar hadisələrinin siyasi təhlilini verərək sovet ordu hissələrinin Bakıda mülki əhaliyə qarşı silahlı kütləvi qırğın törətməsini SSRİ rəhbərliyinin ağır cinayəti adlandıraraq, xatırladı ki, hadisədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında sovet imperiyasının riyakar siyasətini ifşa edən, baş verənlərə cəsarət və qətiyyətlə düzgün qiymət

verən ümummilli lider Heydər Əliyev olub.

Tədbirdə Gənc Tamaşacılar Teatrının bədii heyətinin üzvləri tərəfindən "Arzu və Murad" pyesindən səhnə nümayiş olunub. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi təleyindən, qaçqınlıq şəraitində yaşayan insanların saf hissələrindən, psixoloji və mənəvi durumundan bəhs edir.

Sonda ADA tələbələri şəhidlərin xatirəsinə hazırlanan bədii proqramla çıxış ediblər. Tədbir Azərbaycan bayrağının dalğalandırılması ilə yekunlaşıb. Daha sonra ADA Universitetinin yerli və xarici müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar şəhidləri və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən digər şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Şəhid ruhlarına əbədi ehtiram



SURAXANI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilən "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında faciənin ildönümü Suraxanıda silsilə tədbirlərlə qeyd olunub.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlarda, təhsil müəssisələrində anım mərasimləri keçirilib, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilib, ərazilərdə abidlik və təmizlik işləri aparılıb. "Şəhidlər xiyabanı", şəhid məzarları və onların xatirəsinə ucaldırılan abidələr ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.

Yanvarın 20-də isə rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar Yeni Suraxanı qəsəbəsində faciə qurbanlarını Cəbrayıl Xanməmmədovun, Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını və "Vətən şəhidləri" abidə kompleksini ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarının müraciət edərkən bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü uğrunda mübarizəsinin məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil, eyni zamanda, şan və şərəf günüdür.

Rayon rəhbəri qeyd edib ki, dəhşətli faciəyə ilk olaraq kəskin etirazını bildiren, 1990-cı il yan-

varın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev olmuşdur. Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında ümummilli liderin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir.

1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edilmişdir. Beləliklə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya ulu öndərin təkdi və rəhbərliyi sayəsində siyasi-hüquqi qiymət verilmişdir.

Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin dərin diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyəti var.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.

GƏNCƏ

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək "Əbədi məşəl" abidəsi önünə əkilib və gül dəstələri qoymuşlar. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi,



istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillər vasitəsi ilə səs signalı verilmişdir. Matəm musiqisinin müşayiəti ilə şəhidlər abidəsinin önünə gül dəstələri qoyulmuşdur. Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət edərək qənrəfillər üzərinə qərənfillər düzmüşlər.

ŞƏMKİR

Şəmkirdə "20 Yanvar" faciəsi qurbanlarının 29-cu ildönümü ehtiramla, həm də möhtəşəm şəkildə qeyd olunub.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri şəhərdəki "20 Yanvar" qurbanlarının xatirəsinə ucaldırılmış abidə önünə gül dəstələri qoydular. Sonra şəhidlərin xatirəsinə həsr edilmiş kompozisiya dinlənilib.

Rayon ərazisində Azərbaycan Dövlət bayraqları endirilib və saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, nəqliyyat vasitələri səs signalı verdilər.



Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına yürüş keçirdilər və müstəqilliyimiz, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət olundu, onların üzərinə tər-çiçəklər düzldü.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid ailələrinə baş sağlığı verdi, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzün Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Çox keçmədi ki, "Şəhidlər xiyabanı" al qırmızı rəngə büründü. Ziyarətə gələn minlərlə rayon sakini məzarlara qərənfillər düzdü, Vətən, torpaq, müstəqillik uğrunda canlarından keçən şəhidlərə rəhmət dilədi, ailələrinə, yaxınlarına başsağlığı verdi.

SUMQAYIT

Qanlı yanvar hadisələri zamanı faciəli surətdə həlak olanların

arasında üç nəfər sumqayıtlı alim də olub. Bakı qırğından dörd gün sonra şəhər Azərbaycanın görkəmli alimləri, professorlar İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutuna işə gəderkən onların minik avtomobili imperiya ordusunun tankı tərəfindən azılıb və həmyerlilərimiz vəhşicəsinə qətlə yetiriliblər...

Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Sumqayıtdakı Şəhidlər xiyabanında böyük qədirliliklə qeyd olunub. Mərasimdə vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının təpədən dırnağadək silahlanmış hərbciləri Bakıda görünməmiş vəhşiliklər törətdə də, xalqımız azadlıq ideyasından əl çəkmədi. Milli müstəqillik arzularımızın reallaşmasına tarixi şərait yaradılması baxımından bu faciə böyük əhəmiyyət daşıyır. Buna görə də xalqımız 20 yanvarı milli qürur günü kimi qeyd edir.

İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, on minlərlə sumqayıtlı Azərbaycanın azadlığı uğrunda öz həyatlarını qurban vermiş soydaşlarımızın xatirəsinə ucaldırılan abidənin və əbədi məşəlin önündə baş əyiblər.

Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq avtomobillərdən səs signalı verilib. Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra Vətənimizin qəhrəman övladlarının məzarları ziyarət edilib. Şəhidlərin ruhuna dualar oxunub. Zakir Fərəcov xiyabanda şəhid ailələrinin üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Bakı-Sumqayıt magistrat yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsindən keçən ərazidə şəhid olmuş sumqayıtlı alimlərin xatirə abidəsi də ziyarət edilib. Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları al qərənfillərə qərç olub.

LƏNKƏRAN

Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5 nəfəri Bakıda, 5 nəfəri Lənkəran rayonunun Haftını qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə qətlə yetirilib, 1 nəfəri isə rus hərbciləri tərəfindən vertolyotda boy-



nuna məftil bağlanmaqla amansızcasına boğularaq öldürüldü...

Qanlı faciənin 29-cu ildönümü Lənkəranda şəhidlərin ruhuna böyük ehtiramla qeyd olunub. Bu münasibətlə şəhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzindəki Şəhidlər xiyabanına gələrək azadlıq mücahidlərinin xatirəsinə yad edib.

Mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə çiçək dəstələri düzüblər.

Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əilləri ilə keçirilən görüşdə iştirakçılara unudulmaz təsir bağışlayıb. Görüşdən öncə Azərbaycan dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra icra hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrinin milli azadlıq hərəkatının mühüm tərkib hissəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların şücaətindən danışdı. Görüşdə çıxış edən 20 Yanvar şəhidlərinin ailə üzvləri və əillər onlara göstərilən diqqətə, qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.



Tədbirdə 20 Yanvar şəhidlərinin ailələrinə və əillərə maddi yardımlar edilib.

QUBADLI

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq qeyd etmişdir ki, hər il 20 Yanvar hadisələrindən ildönümünü matəm, hüzn günü kimi qeyd edilir, o müdhiş gecə həm də ictimaiyyət nümayəndələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qan, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

Sonda məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin şərəfinə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Vaqif BAYRAMOV, Hamlet QASIMOV, Əli NƏCƏFXANLI, M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"



ƏSAS KAPİTALA 17,2 milyard manatdan çox vəsait yönəldilmişdir

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23 faiz artmışdır. Ümumi sərmayenin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2 milyon 84,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayenin 69,7 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayenin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədən kənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

2018-ci ildə mühüm əhəmiyyətli obyektlərdən Naxçıvan Muxtar Respublikasında Təmirəyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkqərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris binası, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi, Binəqədi Rayon Məhkəməsinin inzibati binası, Bona Dea Beynəlxalq



2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.



Hospitalı, "Dinamo" oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Gəncilər Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən avtomobil yolu, Sumqayıt şəhərində Pestisidlerin və aqrokimyəvi məhsulların istehsalı zavodu, Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, bütün məmulatları istehsalı fabriki, əlvan metallar və ferroərintilər zavodu, inşaat kimyəvili zavodu, Sumqayıt



Yıt Dəmiryol Vağzalı, Mingəçevir şəhərində "Mingəçevir Tekstil" MMC-nin ipik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Lənkəran şəhərində 2 deyirman, "Azərbaycan" ASC-nin filialı, "Lənkəran-2" yarımstansiyası, Ağdam rayonunda Qarabağ Atçılıq Kompleksi, "Azərbaycan" ASC-nin Ağdam filialı, Goranboy rayonunda "Region Aqropark", Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq "Dəliməmmədli" elektrik yarımstansiyası, Dalımməmmədli-Quşçular-Fəxrəli-Qurbanzadə-Alpout

avtomobil yolu, Xaçmaz rayonunda "Azərbaycan" ASC-nin Xaçmaz filialı, İsmayilli rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, "İsmayilli" elektrik yarımstansiyası, "Azərbaycan" ASC-nin İsmayilli filialı, Muğanlı-İsmayilli-Minge-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda "Xəzər" avtomobil zavodu, Şamaxı rayonunda Üzümlüçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahic avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırməndəli-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, Qax rayonunda Aqropark, "Yurd hotel" mehmanxanası, Lerik rayonunda Elektrik stansiyası, Xızı rayonunda "Yeni Yaşma" Külək Elektrik Parkı,

□ Çexiya şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşımalarda iştirak etməyə maraqlı göstərir.



Qars dəmir yolunun açılışı olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Çexiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1,04 milyard dollar təşkil edib.



Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Trend-ə açıqlamasında bildirib ki, hazırda Çexiyanın "Moravia Steel a.s." şirkəti BTQ dəmir yolunun modernləşdirilməsini davam etdirir.

Ümumilikdə nəqliyyat və logistika sahəsindən danışıq

M.Novakova vurğulayıb ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulmasına yönəlməli yeni layihələr böyük imkanlar təqdim edir.

Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-

Azərbaycan məhsullarının ixracının payına 938,4 milyon dollar düşüb. 2017-ci ildə müqayisədə ölkələr arasında əmtəə dövriyyəsi 36,5 faiz, Azərbaycan məhsullarının ixracı isə təqribən iki dəfə artıb.

MDB-də turistlərin ən çox bəyəndiyi qış kurortları

□ Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir.

Trend-in "TurStat" analitik agentliyinə istinadən verdiyi məlumata görə, rəyi soruşulanların 32 faizi Belarusun Minsk vilayətindəki "Loqoyok" və "Siliç" qış kurortlarına üstünlük verib.

Qazaxıstanın Almatı şəhərinin yaxınlığında "Çimbalıq" istirahət mərkəzi səslərin 23 faizini qazanıb. Turistlərin 16 faizi Azərbaycanın "Şahdağ" və "Tufandağ" Qış-Yay Turizm komplekslərinə üstünlük veriblər.

Sonrakı yerləri Qırğızıstandakı "Karakol" və Özbəkistandakı "Çimqan" kurortları tutublar.



□ Ermənistanın Respublika Partiyası baş nazir Nikol Paşinyanı "hoqqabaz" adlandırır.

Respublika Partiyası:



Paşinyan hoqqabazdır

Trend-in məlumatına görə, partiyanın mətbuat katibi Eduard Şarmazanov "Facebook" səhifəsində yazıb: "Ötən gün Nikol Paşinyan tələsərək "xəbər" verdi ki, 2018-ci ilin üçüncü rübündə ölkəyə investisiyalar 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 50 faiz artıb. O dedi ki, biz müxalifətçilər investisiyaların azalmasından danışıraq onu tənqid etmişik. İndi birbaşa zərbə ilə topu Paşinyana və hakimiyyətinə ötürürəm. Nə vaxta qədər hoqqabazlıqla, kələklə məşğul olacaqsınız? Bəli, sizin hakimiyyətiniz vaxtı sərmayələr azalıb. Sizə də təqdim olunan məlumata əsasən, 2018-ci ilin ilk rübündə investisiyalar 94,2 milyon dollar, üçüncü rübə isə cəmi 75,5 milyon dollar təşkil edib. Yeni 20 milyon dollar azalıb".

O qeyd edib ki, Paşinyan hakimiyyəti sağa-sola optimallaşdırmanı, çox sayda vətəndaşın işdən azad edilməsini xərclərin səmərəlilişdirilməsi ilə izah edir. Xərclərin azaldılması vətəndaşlara aiddir, hakimiyyət nümayəndələrinə yox".

Türkiyə Zəp, Haftanın və Xakurda terrorçuları vurdu



□ Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatının silahlılarına qarşı əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyatın keçirilməsi barədə Türkiyə HHQ Baş Qərargahı xəbər yayıb.

Məlumatla görə, əməliyyat çərçivəsində 6 terrorçu məhv edilib. Əməliyyatların Zəp, Haftanın və Xakurk rayonlarında keçirildiyi bildirilir.

Silahlılara qarşı əməliyyatların davam etdiriləcəyi qeyd edilib.



ƏRDOĞAN və TRAMP telefonla Suriyada təhlükəsizlik zonaları barədə danışır

Bloomberg agentliyinin ABŞ Administrasiyasına istinadən yaydığı xəbərə bildirilir ki, Donald Tramp KXDR lideri Kim Çen İlnə Vyetnamda görüşmək niyyətindədir.

Dövlət başçıları ehtimal ki, Hanoyda görüşəcəklər. Lakin alternativ məkan kimi Dananq və Xoşimin də nəzərdən keçirilir. Ağ evin mətbuat katibi Sara Sanders əvvəllər bildirmişdi ki, görüş fevralın sonunda keçirilə bilər.

ABŞ-in vitse-prezidenti Mayk Pens Trampın görüşdən optimist nəticələr gözlədiyini vurğulamışdır. O qeyd etmişdir ki, Tramp bu görüşdə Şimali Koreyanın nüvə proqramının ləğvi istiqamətində görməli olduğu tədbirləri şərh edəcək.

"Xalq qəzeti"

□ ABŞ dövlət katibi Mayk Pompeo İranda dini rəhbəri ayətullah Əli Xamenei, Prezident Hasan Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifə müraciət edərək həbs olunmuş ABŞ vətəndaşlarını azad etməyə çağırıb.



Görüş yeri açıqlandı



Pompeo İran liderlərinə ABŞ vətəndaşlarını azad etməyə çağırır

Pompeo Twitter səhifəsində yazıb: "40 il əvvəl İran ekstremistləri 444 gün girov saxladılar 52 ABŞ diplomatını azad etmişlər. Lakin İranda hələdə günahsız saxlanılanlar vardır".


2016-cı ildə İran Federal Təhqiqat Bürosunun sabiq əməkdaşı, xəbərsiz itkin düşmüş hesab edilən Robert Levinsonun saxlandığı yerin müəyyənləşdirilməsinə razılığını bildirmişdir. ABŞ hökuməti Levinsonun yeri haqqında məlumat verilməsinə görə 5 milyon dollar mükafat təyin etmişdir.

Qeyd edək ki, Associated Press agentliyi 2013-cü ildə jurnalist araşdırmasına əsaslanaraq xəbər vermişdir ki, Levinson Mərkəzi Kaşfiyyat İdarəsinin tapşırığı ilə İranda olmuşdur.

Rəsmi versiyaya uyğun olaraq Levinson 1998-ci ildə MKİ-dən istəfaya getmişdir. Lakin bir müddət özəl xəfiyyə kimi fəaliyyət göstərirdikdən sonra 2006-cı ildən sonra yenidən MKİ ilə əməkdaşlığa başlamış, müxtəlif ölkələrdən informasiya toplamaqla məşğul olmuşdur.

"Xalq qəzeti"

İsrail ordusu Suriyada İranın silah anbarlarına hücum edib




İsrail hərbiçiləri gecə hücumu zamanı Suriyada İranın silah anbarlarına zərbə endirdikləri barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yerli vaxtla gecə saat 1:10 dəqiqədə başlayan hücum 50 dəqiqə davam etmişdir. Hücumun əsas hədəfi İranın "Əl-Qüds" qüvvələri olmuşdur. Bundan əlavə, İranın kaşfiyyat obyekti və təlim-məşq düşərgəsi də İsrail zərbələrinə tuş gəlib. İsrail hərbiçiləri Suriya ordusunu İsrail ərazisinə və qoşunlarına zərər vurmaqdan çəkinməyə çağırırmışdır.

Suriya tərəfin yaydığı məlumata isə deyilir ki, ölkənin Hərbi Hava Qüvvələri İsrail raketlərinin böyük qismini vurmuşdur.

"Xalq qəzeti"

Əfqanıstanda terror aktı



□ Pajhwok agentliyi bildirir ki, yanvarın 21-də şəhər təzədən Əfqanıstanın Vardak vilayətində içi nə parlayıcı maddə qoyulmuş avtomobil xüsusi təyinatlıların bazası yanında partladılmışdır.

Partlayış nəticəsində 18 nəfər həlak olmuş, 27 nəfər yaralanmışdır. Əfqanıstanın paytaxtı Kabildən cənub-qərbdə Maydanzəhrdə yerləşən bazaya hücum zamanı "Taliban" yaraqlıları 3 nəfər itirmişlər. "Taliban" hədəfin xarici hərbiçilərin olduğunu bildirmişdir.

Qeyd edək ki, bundan əvvəl yanvarın 14-də "Taliban" yaraqlıları Kabilə Green Village rekreasiya zonasında minalanmış avtomobili partlatmışdılar. Hadisə zamanı 4 nəfər ölmüş, 113 nəfər yaralanmışdı. Zərər çəkənlərin əksəriyyəti dinc sakinlər, qadınlar və uşaqlar olmuşlar.

"Xalq qəzeti"

20 Yanvar şəhidlərinin əziz xatirəsi qədərbilənliklə yad edildi



Nəsimi

20 Yanvar Ümumxalq Hüzün Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, "20 Yanvar" Cəmiyyəti yerli təşkilatların üzvləri ilə birlikdə Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının təmsilçiləri, hər iki ölkənin şəhid, müharibə əlilləri və veteranları ailələrindən olan uşaq və gənclər də iştirak edirdilər.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın xatirəsinə dərin ehtiramla yad edən iştirakçılar əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə tanış oldular. Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayiş etdirildi. Mərasim davamında salondakılara Əməkdar artist, ünlü qiraət ustası Ağalar Bayramovun ifasında şəhidlərin hünerinə, azadlıq və müstəqilliyimizə həsr olunmuş şeirlər, H.Sarabski adına mədəniyyət evində hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu. Nəsimi rayon yeniyetmələri və gənclərinin yurd sevgisini ifadə edən çıxışlar Vətənə sədaqət andı kimi səsləndi.

Bədi hissənin sonunda səhnəyə çıxan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən biri olduğunu qeyd edərək bildirdi ki, o gecə sovet imperiyası ordusunun cəza dəstələrinin qarşısına əlialın çıxaraq canlarından keçən Qanlı Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Şəhidlərin xatirəsinə həsr olunmuş mərasimdə qardaş Türkiyəni təmsil edən nümayəndə heyətinin iştirakından söz açan rayon rəhbəri məlumat verdi ki, İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında yaradılmış qardaşlıq münasibətlərinə uyğun olaraq, 2015-ci ilin sentyabrında Bakıda İzmit Bələdiyyəsi ilə Nəsimi Bələdiyyəsi arasında birgə əməkdaşlıq protokolu imzalanmışdır.

Bildirildi ki, ötən dövrdə Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər keçirilmişdir, hər iki ölkənin önəmli tarixi günlərində birgə tədbirlər keçirilmişdir. 1918-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olduğu gün türk dostlarımızın iştirakı ilə birgə layihəyə uyğun olaraq 4-cü mikrorayonda yaradılmış yeni İzmit parkı istifadəyə verilib. Keçən ilin fevralında isə Nəsimi rayon ictimaiyyətinin nümayəndələri qardaş ölkənin Kocaeli vilayətinin Körfəz Bələdiyyəsi

ərazisində Xocalı parkının və Xocalı soyqırını abidəsinin, Sakarya Karasu bölgəsində isə Qarabağ küçəsinin, Xocalı park və abidəsinin açılış mərasimlərində iştirak etmişdilər.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar böyük Atatürkün "Azərbaycanın sevinci – sevincimiz, kədəri – kədərimizdir" kəlamını xatırlayaraq, 20 Yanvar faciəsinin o zaman qardaş ölkədə kütləvi ağır və kəskin ittihamla qarşılandığını, faciə qurbanlarının həmişə böyük ehtiramla yad edildiyini söylədi. Qonaq iki ölkənin bələdiyyələri arasında yaranmış qardaşlıq münasibətlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət – iki dövlət" formuluna uyğun davam etdirildiyini söylədi, əlaqələrin perspektivlərinə nəzər saldı.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olundu. Qardaş ölkə təmsilçilərinin Bakı ilə tanışlığı davam edir, onların iştirakı ilə müxtəlif tədbirlər keçirilir.

Abşeron

Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllim və şagirdlər



iştirak ediblər.

Abşeron RİH başçısı mərasimdə qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qeyri-qanuni şəkildə Bakıya yeridilən sovet ordusu Dağlıq Qarabağda ermənilərin separatçılıq hərəkətinə havadarlıq edən M.Qorbaçovun ədalətsiz siyasətinə qarşı kəskin etirazını bildiren Bakı sakinlərinə qarşı ağır zorakılıqlar törədib. Bildirib ki, bu hadisələr

zamanı 147 nəfər qətlə yetirilib, yüzlərlə insan yaranalıb. Natiq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə, həm də şanlı qəhrəmanlıq səhifəsi kimi daxil olub. Belə ki, xalqımızın öz milli istiqlalı uğrunda başladığı şərəfli mübarizə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələnib.

İ.Gülməmmədova vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Təqdirəlayiq haldır ki, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş vətəndaşlarımızın qayğı və problemləri ölkə Prezidenti möhtərm İlham Əliyevin də daim diqqət mərkəzindədir.

Şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlıqlarını bildiriblər.



Ağdam

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Ağdam rayonunda da böyük ehtiramla yad edilib.

Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbiçilər rayonun girişindəki Şəhidlər

dövlətinin hərbi məşinının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi müdaxilə isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O qanlı gecədə M. Qorbaçov başda olmaqla sovet rəhbərliyinin xalqımızın iradəsinə, yaranmaqda olan milli azadlıq hərəkatını boğmaq üçün törətdiyi qırğın və cəza tədbirləri nəticə etibarilə bu qanlı rejimin özünü sarıtdı.

Bildirildi ki, torpaqlarının bütövlüyü yolunda şəhidlər verən xalqımız bu faciədən sonra milli azadlıq mübarizəsini davam etdirərək iki il keçməmiş müstəqilliyinə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

Mərasimdə Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədləşdirilməsində ümum-



milli lideri Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri də qədərbilənliklə yad edilib. Sonda Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya nümayiş olunub.

Füzuli

Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında da anım tədbirləri keçirilib, faciə qurbanları dərin



ehtiramla yad edilib.

Yanvarın 20-də isə rayon rəhbərləri və ictimaiyyət nümayəndələri, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri və bölgədə xidmət edən əsgərlər rayondakı Qəhrəmanlar parkına gələrək, buradakı ucaldılmış abidə kompleksinin önünə gül düzüblər.

Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Aliyev 1990-cı il yanvarın

20-də Bakıda törədilmiş misilsiz faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin tarixi hünerindən danışdı, faciəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açdı.

Ümumrayon anım aksiyasında 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirilib. Bildirilib ki, bu qanlı tarix Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın aysılmazlığını və hər şeyə qalib gələn yurd sevgisini bütün dünyaya nümayiş etdirib.

Qeyd edilib ki, faciə qurbanlarının xatirəsi bütün xalqımız kimi füzulilərin də qəlbələrində daim yaşayacaqdır.

Şamaxı

Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, gənclər, tələbələr və məktəblilər iştirak etmişlər.

Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermmiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və onların ruhlarına dualar oxunmuşdur.

Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əkilər düzümlər. 20 yanvar faciəsinə xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri bildirmişlər ki, sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, məqsədinə nail ola bilməmişdir. Əksinə millətimizin



etmişdir. İcra başçısı xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatını qurban verən övladlarımızın xatirəsinə həmişə uca tutan ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsi üçün göstərdiyi xidmətlərindən, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından danışmışdır. Həmçinin, 20 Yanvarın xalqımızın qürur və qəhrəmanlıq tarixi olduğunu qeyd etmiş, hər bir azərbaycanlının ölkənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizlə fəxr etdiyini, onların əziz xatirəsinin həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunduğunu və qəlbimizdə əbədi yaşayacağını bildirmişdir.

Qarabağın hər bir guşəsində dəl-ğalanacaqdır.

Daha sonra tədbir iştirakçıları rayonun 20 Yanvar parkına gələrək "Ana haray" abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə ehtiramla yad ediblər.

Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya dinləndi, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və 20 Yanvar faciəsinin əzizlərdən əks etdirən kitablarla tanış oldular.

Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış "Şəhidlər" abidəsinin önünə gül dəstələri düzüblər. Onların məzarlarını



Kürdəmir

Kürdəmirde 20 Yanvar faciəsi qurbanlarının iyirmi doqquzuncu ildönümü – Ümumxalq Hüzün Günü böyük ehtiramla yad edilib.

Öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri 2016-cı ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mi-24 helikopterində şəhid olan hərbiçimiz baş leytenant, şəhid Əbu Bəkr İsmayilovun yaşadığı evin qarşısındakı bərəlyefin önünə gül dəstəsi qoydular. Mərasimdə çıxış edən başçısı Ceyhun Cəfərov bildirdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaqdır. Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ücrəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq

ziyərət edərək üzərlərinə tərəçiklər qoydular.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov şəhid ailələrinə başsağlığı verərək, şəhidlərimizin Vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib. Tezliklə ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı doğma ata-baba yurdlarımızın azad edəcəyini bildirdi.

Tədbir iştirakçıları eyni zamanda Siğırılı kəndində 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun giziri Tural Qurbanovun və rayon ərazisində olan digər şəhidlərin məzarlarını ziyarət etdilər.

R.TAHİR, Səməd HÜSEYNOĞLU, Ziyəddin SULTANOV, İlqar HƏSƏNOV, "Xalq qəzeti"

Xaçmaz Suvarma Sistemləri İdarəsi

2019-cu ildə cari təmir işlərinə tələb olunan mal-materialların, traktorların ehtiyat hissələrinin və əsaslı təmir məqsədilə mal-materialların satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir.
Lot - 1. Cari təmir işlərinin görülməsi üçün mal-materialların və traktorların ehtiyat hissələrinin satın alınması.
Lot - 2. Cari təmir işlərinin görülməsi üçün traktorların yağının dəyişdirilməsinin satın alınması.
Lot - 3. Əsaslı təmir işlərinin görülməsi üçün mal-materialların satın alınması.
Lot - 4. Traktorun əsaslı təmirinə lazımi ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan şərtlər əsasında şərtlər toplusunu Xaçmaz Suvarma Sistemləri İdarəsindən, əlaqələndirici şəxs Rövşən Cəlifovdan ala bilərlər.
Telefon: 050-471-67-27.

Təşkilat- Xaçmaz YXO
Xaçmaz SSI
H/H- AZ
27CTRE00000000000002354601
VÖEN-7700151001
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/H- AZ 41 NABZ
013601000000000003944
SWIFT CTRE AZ-22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənislərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiəçinin son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiəçinin son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
-iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 8 fevral 2019-cu il saat 17.00 - a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 18 fevral 2019-cu il saat 17.00-a qədər Xaçmaz Suvarma Sistemləri İdarəsinə (İ.Qayıbov küçəsi 127) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təkliflər 19 fevral 2019-cu il saat 11.00-da qeyd olunan ünvanda açılaçaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Telefon- (02332) 5-11-50.
Ünvan- Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsi 127.

Tender komissiyası

"Azəristiliktəchizat" ASC

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot - 1. İstilik şəbəkələrində qəza-təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması.
Lot - 2. İstilik təchizatı təşərrüfatlarında xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük verilecekdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 (əlaqələndirici şəxs-Rafiq Əliyevdən, telefon- 579 52 98) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
H/H- AZ62Aİ-

İB33010019442200226122
VÖEN- 1700531291
"Kapital Bank"ın Qaradağ filialı
Kod-200220
VÖEN- 99000003611
M/H- AZ-
37NABZ01350100000000001944
SWIFT- ALIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənislərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiəçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi -texniki baza və müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki imkanların və ixtisaslı işçi qüvvəsinin olmasını təsdiqləyən hüquqi sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 fevral 2019-cu il saat 16.00 - a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 21 fevral 2019-cu il saat 16.00 - a qədər "Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

təmir işlərinin sətinalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçiriləcəkdir.

Lot-1. Biofizika İnstitutunun 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin sətinalınması.

Lot-2. M.Qaşqay küçəsində yerləşən AMEA-nın qonaq evində təmir işlərinin sətinalınması.

Lot-3. Zoologiya İnstitutunun 6 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin sətinalınması.

Lot-4. Strateji Elmi- Tədqiqatlar Mərkəzinin AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən 2 nömrəli elmi-tədqiqat laboratoriya binasında təmir işlərinin sətinalınması.

Lot-5. AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən nəqliyyat-təsərrüfat binasında təmir işlərinin sətinalınması.

Lot-6. Mərkəzi Nəbatat Bağının ərazisinin hasarında təmir işlərinin sətinalınması.

Lot-7. Şamaxı rayonu ərazisində yerləşən AMEA-nın qonaq evində təmir işlərinin sətinalınması.

Lot-8. Mikrobiologiya İnstitutunun birmərtəbəli laboratoriya binasında təmir işlərinin sətinalınması.

Lot-9. Neft və Qaz İnstitutunda təmir işlərinin sətinalınması.

Lot-10. İdarəetmə Sistemləri İnstitutunun inzibati binasında təmir işlərinin sətinalınması.

Lot-11. Fizika İnstitutunun krioqen laboratoriya korpusunda təmir işlərinin sətinalınması.

Lot-12. Təbiət Tarixi Muzeyinin inzibati binasında təmir işlərinin sətinalınması.

Maraqlananlar hər lot üçün 30 (otuz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra

tenderin əsas şərtlər toplusunu ala bilərlər:

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

VÖEN-1700007431

9 sayılı Xəzinədarlıq İdarəsi

VÖEN-1700987121

Bank-DXA

VÖEN- 1401555071

Kod-210005

H/h-AZ67CTRE00000000000002728301

M/h-AZ41NABZ01360100000000003944

SWIFT-CTREAZ22

H/h-AZ28CTRE 00000000000004138316

Fond-3, büdcə təsnifatı kodu-142319

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- məlgöndərənin (podratçı) haqqında tələb olunan sənədlər;
- məlgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- məlgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;

- məlgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ilde yerinə yetirilmiş analoji işlərin ünvanı göstərilməklə ətraflı məlumat.

Məlgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 11 fevral 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon- 012-492-59-76) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalamış, möhürlənmiş, ikitə bağlanmış surətdə 21 fevral 2019-cu il saat 17.00 -dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyaset Heyətinin inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 22 fevral 2019-cu il saat 11.00 -da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.

Açıqlıqda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru "Dövlət sətinalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

Saatlı Rayon İcra Hakimiyyəti

2019-cu ildə rayonda yolların əsaslı təmirinin sətinalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Yolların əsaslı təmiri işlərinin sətinalınması.

İştirak haqqı 400 manatdır.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Əlaqələndirici şəxs- Bəyim Quliyeva, telefon - (02128-5-25-02), ünvan - Saatlı şəhəri, H.Əliyev meydanı.

Saatlı YXO

H/h- AZ39 00000000000002514532

VÖEN- 6700012601

Bank- "Kapital Bank"ın Saatlı filiali

Kod- 200598

VÖEN- 9900003611

M/h- 0137010001944

S.W.I.F.T.B.I.K. AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 11 fevral 2019-cu il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.

İddiaçılar tender təklifini və bank zəmanətini 19 fevral 2019-cu il saat 17.00-dək Saatlı şəhəri, H.Əliyev meydanında yerləşən Saatlı Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Saatlı Rayon İcra Hakimiyyətində 20 fevral 2019-cu il saat 10.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Saatlı RİHB-in Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə küçə və səkilərin abadlaşdırılması işlərinin sətinalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Küçə və səkilərin abadlaşdırılması işlərinin sətinalınması.

İştirak haqqı 200 manatdır.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Əlaqələndirici şəxs- Mətləb Hüseynov, telefon - (02128-5-34-06), ünvan- Saatlı şəhəri, Q.Qarayev küçəsi 5.

Saatlı YXO

H/h- AZ39 00000000000002514532

VÖEN- 6700012601

Bank- "Kapital Bank"ın Saatlı rayon filiali

Kod- 200598

VÖEN- 9900003611

M/h- 0137010001944

S.W.I.F.T.B.I.K. AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 11 fevral 2019-cu il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.

İddiaçılar tender təklifini və bank zəmanətini 19 fevral 2019-cu il saat 17.00-dək Saatlı şəhəri, Q.Qarayev küçəsi 5 nömrəli ünvanda yerləşən Saatlı RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Saatlı RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 20 fevral 2019-cu il saat 10.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

daxili vəsaiti hesabına 10 ton və 10 tondan yuxarı olan qaldırıcı mexanizmlərin illik diagnostik müayinə xidmətlərinin sətinalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Sətinalmaların İdarə Olunması Departamentinin sətinalmaların təşkil şöbəsinə (əlaqələndirici şəxs- sətinalmalar üzrə mühəndis Ağaalı Mirzəyevə, agali.mirzəyev@azersu.az +994124314767 (2246)) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 28 yanvar 2019-cu il saat 15.00-dan gec olmamaq şərtlə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 29 yanvar 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

daxili vəsaiti hesabına xüsusi şəraitdə işləyən işçilərin yeməkə təmin olunması xidmətinin sətinalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Sətinalmaların İdarə Olunması Departamentinin sətinalmaların təşkil şöbəsinə (əlaqələndirici şəxs- sətinalmalar üzrə mühəndis Ağaalı Mirzəyevə, agali.mirzəyev@azersu.az +994124314767 (2246)) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 28 yanvar 2019-cu il saat 16.00-dan gec olmamaq şərtlə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 29 yanvar 2019-cu il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS

“DUPLO-550” çap avadanlığının ehtiyat hissələrinin sətinalınması üçün

KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərflərdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədlər

- nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
- kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial

qaydada təsdiq olunmuş);

- kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə)
- kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) və iddiaçının tender təklifi 31 yanvar 2019-cu il saat 15.00-dək Bakı, M. Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs- İlham Əliyeva, telefon 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə

(əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru "Dövlət sətinalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 1 fevral 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

İctimai Televiziya və Radio Yayımaları Şirkəti

AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçirilir.

Lot-1. Dəfərxana mallarının sətinalınması.

Lot-2. Təsərrüfat mallarının sətinalınması.

Lot-3. İnzibati binanın və həyətyanı ərazinin gündəlik təmizlik işlərinin sətinalınması.

Lot-4. Müxtəlif elektrik mallarının sətinalınması.

Lot-5. Generatorlara lazım olan ehtiyat hissələrinin və illik texniki xidmət işlərinin sətinalınması.

Lot-6. Kəsintisiz qida mənbəyinə lazım olan ehtiyat hissələri və illik servis xidmətlərinin sətinalınması.

Lot-7. Yeni karikcların alınması və doldurulması.

Lot-8. Kondisionerlərə və havalandırma sistemlərinə ehtiyat hissələri və illik texniki xidmət işlərinin sətinalınması.

Lot-9. Liftlərə lazım olan ehtiyat hissələri və illik texniki xidmət işlərinin sətinalınması.

Lot-10. Avtomobillərin ehtiyat hissələrinin və texniki xidmət göstərilməsi işlərinin sətinalınması.

Lot-11. Radio və televiziya bannerlərinin monitorinq xidmətinin sətinalınması.

Lot-12. Qazaxxananın istismara verilməsi üçün texniki şərtlərin hazırlanması və zəruri təmir aparılması işlərinin sətinalınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki

imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rəonu, Şərifzadə küçəsi 241 (əlaqələndirici şəxs- Rəmil Əliyevdən ,telefon - 012 430 13 16) nömrəli ünvandan ala bilərlər.

Adı- "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filiali

Kod- 200112

VÖEN- 9900003611

M/h - AZ- 37NABZ01350100000000001944

S.W.I.F.T.: AIBAZ2X

Adı- İctimai Televiziya və Radio Yayım-ları Şirkəti

H/h-AZ11AIB33010019441102259111

VÖEN- 2000435761

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

Yevlax Şəhər İcra Hakimiyyəti

2019-cu ildə yolların əsaslı təmiri işlərinin aparılması, mənzil fondunun təmiri və sair xərclərlə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarının təklif olunur ki, "Dövlət sətinalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikitə bağlamada yazılı təqdim etsinlər.

Lot- 1. Yolların əsaslı təmirinin sətinalınması.

Lot -2. Mənzil fondunun təmirinin sətinalınması.

Lot- 3. Sair xərclərin sətinalınması.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bəli sistemi ilə həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət

edə bilərlər. Ünvan- Yevlax şəhəri, Azərbaycan küçəsi 3, əlaqələndirici şəxs- Səməd Hüseynov, telefon- 02233-6-49-38.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı hər lot üçün 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Yevlax Şəhər İcra Hakimiyyəti

H/h- AZ 49 CTRE

00000000000002515031

VÖEN- 2200074151

Büdcə səviyyəsi- 7y

İnzibati təsnifat- 142340

Bank- Dövlət Xəzinədarlıq Agentliyi

Kod-210005

VÖEN-1401555071

SWIFT BIK: CTRE AZ-22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi

2019-cu ildə təmir işləri üçün inşaət materiallarının və hazır beton qarışıqının sətinalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot - 1. İnşaat materiallarının sətinalınması.

Lot – 2. Cari və əsaslı təmir işləri üçün hazır beton qarışıqının sətinalınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitə bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot -1 üçün 55 (əlli beş) manat və lot -2 üçün isə 45 (qırx beş) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Yevlax rayonu, Xanabad kəndi, Yuxarı Şirvan Kanalı İstismarı İdarəsindən (əlaqələndirici şəxs- Ə.Ş.Abbasovdan, telefon 022-335 -03-00) ala bilərlər.

Yevlax YXO

H/h -2355003

Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005

VÖEN -2200134801

Bank- ABB ASC-nin Yevlax filiali

M/h-AZ 85 NABZ

0136010000000300944

SWIFT BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faiz həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitə zərflərdə 18 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 19 fevral 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır).
- İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 8 fevral 2019-cu il saat 17.00-a kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
- Bu tarixdən gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
- İddiaçılar tender təklifi və bank zəmanətini 18 fevral 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.
- Tender zərfləri 19 fevral 2019-cu il saat 11.00-da Yevlax Şəhər İcra Hakimiyyətində açılacaqdır.
- İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tenderlər Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender prosedurunda iştirak üçün "Dövlət sətinalmaları haqqında" Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə sərişliyi, etibarlılığı və s. barədə müvafiq sənədlər təqdim edilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 22 fevral 2019-cu il saat 18.00-a kimi, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitə zərfdə 4 mart 2019-cu il saat 18.00-a qədər Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 5 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC daxili vəsaiti hesabına Ceyranbatan Su Təchizatı İdarəsinin Ceyranbatan ultrasüzgəcli sətəmizləyici qurğular kompleksində yerləşən 200 mikronluq incə dənəli süzgəclərdə təmir işlərinin icrası ilə bağlı 11 ədəd platformanın quraşdırılması işlərinin sətinalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Ceyranbatan Su Təchizatı İdarəsinin Ceyranbatan ultrasüzgəcli sətəmizləyici qurğular kompleksində yerləşən 200 mikronluq incə dənəli süzgəclərdə təmir işlərinin icrası ilə bağlı 11 ədəd platformanın quraşdırılması işlərinin sətinalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitə zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Təchizat və Sətinalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs- Ağaalı Mirzəyevdən, telefon- 431 47 67/2246) ala bilərlər.

İştirak haqqı 2

Capa imzalanmıdır 00:00

dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir. 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılması coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələrindədir. Bu baxımdan AZƏRTAC-nın ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr barədə məlumatları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin daha geniş auditoriyaya çatdırılması, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması işinə böyük fayda verəcək. Eyni zamanda, əgərlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərin ispan dilində xəbər mübadiləsi aparacaq.

"Taliban"ın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır.

Eyni zamanda, Prezident taliblərin əfqan xalqının bir hissəsi olmaq istəyəcəyi təqdirdə birbaşa dialoq aparmasını daha yaxşı olacağını söyləyib.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verirlər.